

pact and deep meaning are clearly reflected in the proverbs.

The article is devoted to the use of proverbs in Sheikh Shirazi's work "Gulshan-i Raz". Sheikh Shirazi's appeal to proverbs is not accidental. He skillfully used his vocabulary to justify his ideas and judgments, influence the reader and enrich the language of the work. The article examines his purpose in using proverbs, his successes in this direction. His purpose in using proverbs and his successes in this direction are studied in the article.

The author gets such results that the use of proverbs by Sheikh Shirazi enriched the content of his work and made it important to convey his idea to the readers, and also made the work more loved and accepted by the people.

**Keywords:** *Textual criticism, Gulshan-i Raz, figure of speech, proverbs, a concise idea, folk literature, folklore*

Фахреддин Эйлазов

## ПОСЛОВИЦЫ В ПОЭМЕ ШЕЙХА ШИРАЗИ «ГЮЛЬШАНИ-РАЗ»

Пословицы – это лаконичные, глубоко значимые и исчерпывающие выражения, которые очень часто применяются в разговоре. Это художественное выражение народной мудрости, народного интеллекта, жизненного опыта народа. Такие прекрасные черты азербайджанского языка, как ясность, краткость и лаконичность выражения глубокого смысла, более наглядно отражаются в пословицах.

Статья посвящена вопросу использования пословиц в поэме Шейха Ширази «Гюльшани-раз». Обращение Шейха Ширази к пословицам не носит случайного характера. Он умело использовал это сокровище мудрого слова, чтобы обосновать выдвинутые мысли и соображения, повлиять на читателя, обогатить язык произведения. В статье исследуется цель его использования пословиц, успехи в этом направлении. Автор приходит к выводу, что использование шейхом Ширази пословиц имеет большое значение в обогащении содержания его произведения и доведении его идеи до читателей, а также обеспечивает большую привязанность и принятие произведения народом.

**Ключевые слова:** Текстоведение, Гюльшани-раз, словесное искусство, пословицы, лаконичное мышление, народная литература, устная литература.

(Filologiya üzrə elmlər doktoru Fərman Xəlilov tərəfindən təqdim edilmişdir)

Daxilolma: İlkin variant 16.06.2019

Son variant 23.09.2019

UOT 39(4/9)

AYTƏKİN QƏHRƏMANOVA\*

## CƏLİL MƏMMƏDQULUZADƏ YARADICILIĞINDA MİLLİ-MƏNƏVİ DƏYƏRLƏRİMİZ - TOY ADƏTLƏRİ

Məqalədə yazılı mənbə olan C. Məmmədquluzadə yaradıcılığında XIX - XX əsrin əvvəllərində toyla bağlı adətlər təsvir olunmuş, müqayisəli təhlilər aparılmış, müəyyən bir nəticəyə gəlinmişdir. Əsas tədqiqat obyekti C. Məmmədquluzadə yaradıcılığı olduğu üçün ədibin toyla bağlı adətlərə aid bütün əsərləri təhlil olunmuş və nəzəri əsaslarə söyklənmişdir. Məqalədə Hüseyin Sarabskinin, Əzizə Cəfərzadənin, "Kitabi-Dədə Qorqud" dastanlarından, şifahı xalq ədəbiyyatından və digər mənbələrdən nümunə gətirilərək etnoqraf H.Q.Qədirzadəyə, T.Babyeva istinad edilmişdir.

Açar sözlər: Söz alma, ağız arama, hə alma, qızbəyənmə, elçilik, nişan

Qədim tarixə malik olan toy adətlərimiz ailə məişəti nöqtəyi-nəzərindən diqqəti cəlb edir. Etnoqrafik ədəbiyyatda toyla bağlı adətlər müəyyən mərhələlərə bölünür: 1. Toyaqədərki inamlar, adətlər; 2. Toyla bağlı adətlər, inamlar; 2. Toydan sonrakı adətlər və inamlar (8, s.43). Xalqımızın toyları rəngarəng adətlərlə müşahidə olunan bir sıra mərhələlərdən keçir. Bunlar qızbəyənmə, elçilik, bəlgə, nişan, paltarkəsdi, xinayaxdı, kəbin kəsmə, toy şənliyi, duvaq və s. adlı mərhələlərdən ibarətdir. Toyla bağlı adətlərin içərisində ilkin mərhələ qızbəyənmədir. Qədim dövrlərdə oğlan və qız bu işdə sərbəst olmuşlar. Lakin XIX əsrin sonu, XX əsrin əvvəllerinə kimi qızın bəyənilməsində valideynlərin də müəyyən rolü olmuşdur. Qızı oğlanın anası-bacısı bəyənir, oğlanlarına "filankəsin qızı bizə layiqdir", deməkələ oğlana qız məsləhət göründür. Qızı seçib bəyənərkən onun əsil-nəcabəti, qızın işgüzarlığı, evdarlığı haqqında məlumat toplayırlardı. Oğlanla qız tanış olduqdan sonra gənclərin fikirləri qətiləşərə, onda elçilik məqamı başlayardı. Qızları adətən su üstündə, hamamda və el şənliklərində görüb bəyənirdilər. Məsələn, Aşıq Ələsgərin "Düdü" rədifişli şeirində Ələsgərin çeşmə başında qızə aşiq olması təsvir edilir:

Çərşənbə gündəndə, çeşmə başında

Gözüm bir alagöz xanıma düşdü.

Atdı mücənən oxun, keçdi sinəmdən,

· Cadu qəməzləri qanına düşdü (2, s. 44).

Əsas tədqiqat obyektimiz C. Məmmədquluzadə yaradıcılığı olduğu üçün ədibin əsərlərində bu adətin necə təsvir olunduğunu araşdırmağa çalışacaqıq. Ədibin "Tulanbar eşşayı, məxmər palan" felyetonunda arvadın qardaşına qız bəyənmək üçün göldiyi aydınlaşır: "Doğrudan da, dəli Kəblə Nəsir dünən görürəm bir arvadı tutub deyir ki, sən bura nə üçün gəlmisin? Arvad deyir ki, gəlmisəm qardaşımı evləndirmək üçün qız bəyənim" (11, s. 202). Qardaşının yaşıni soruşduqda belə deyir:

"...60- dan bir az yuxarıdır.

- Ağırlığı nə qədərdir?

- Səkkiz put olmaz.

- Eybi-zadı yoxdur ki?

- İki qıcı sıniqdır, iki barmaqları kəsilib, bir gözü kordur" (11, s. 202).

Əsərə diqqətlə fikir verdikdə aydın olur ki, qızbəyənmə adəti bu hekayədə təsvir olunub, lakin evlənmək istəyən kişinin yaşıının 60-dan yuxarı olmasından, həmçinin fiziki cəhətdən sağlam olmamasından belə qonaətə gələmək olar ki, ustاد yazıçı öz yaradıcılıq metoduna sadıq qalaraq kinayə və mübaliğədən istifadə etməklə, bəzən isə həyatı dəlillərə əsaslanaraq dövrün

mənfi halları təqnid etmişdir. Doğrudur, keçmişdə kasib ailədən olan qızı varlı bir kişiye əre vermişlər. Bu isə qızın ailəsinin maddi durumundan irəli gəldi. Bu cür hadisələrə nadir hallarda rast gəlmək olardı.

Ədibin yuxarıda adı qeyd olunan əsərində adətimizə uyğun olaraq qız haqqında da məlumat verilir:

“Qızın yaşı neçədir?

- 14 yaşı tamam olmayıbdır.
- Dərsi varmıdır?
- Bəli vardır. Səkkizinci şura məktəbində oxuyur” (11, s. 203).

Müəllif adətə uyğun olaraq qız haqqında da məlumat verir. Lakin kişidən fərqli olaraq qızın yaşıının az olması, məktəbdə təhsil alması haqqında da maraqlı məqamlar təsvir edilir. C.Məmmədquluzadə bəzən öz məskura düşmənləri ilə kəskin mübarizəyə girmək məqsədi ilə bütün üsullardan istifadə etmişdir. Ədəbi təqnitçi Ə. Hüseynov C. Məmmədquluzadə yaradıcılığı ilə əlaqədar olaraq “Sənət yanğısı” əsərində yazır: “Ədəbiyyatın başqa janrlarından fərqli publisistik əsərlərdə mübahisə, polemika həlliəcisi üsul keyfiyyətlərindəndir. Polemika “kiçik janr”ın nümunələrində-hekaya, felyeton və ocerkda hər hansı bir əsərin daxili gərginliyini artırır, ona “nəfəs” verir... Publisistik əsərlərdə mübahisəyə kömək edən həyatı sübutlar, dəlillər yazıçıının dilindəki kəskinliyi və ifadəliyi qat-qat artırır” (6, s. 35).

C.Məmmədquluzadə “Qız uşağı” felyetonunda da bu üsuldan istifadə edərək oxucunu inandırır ki, yaşlı və fiziki cəhətdən sağlam olmayan kişiye savadlı qız da verirdilər. Lakin əsəri bəddi obrazdan çıxarıb real, həyatı baxımdan səciyyələndirsək, aydın olar ki, doğrudur, XIX əsrin sonu XX əsrin əvvəllərində qızları yaşlı və varlı kişiye əre verərmişlər, lakin xəstə və şikəst bir kişiye oxumuş qızın verilməsi ədibin yaradıcılıq ideyasının məhsulu hesab etmək olar.

Gənc qızların varlı və yaşlı kişilərə əre verilməsinə C.Məmmədquluzadə ilə yanaşı, onun müa-sirlərinin də əsərlərində də rast gəlmək mümkündür. Dahi sənətkar Ü.Hacıbəyli “O olmasın, bu olsun” müsiqili komedyasında gənc qızların yaşlı kişilərə əre verilməsini belə təsvir edir: “Rüstəm bəy: Qızım, yox deyirsən? Sənin üçün bir ər tapmışam ki, bir ər tapmışam ki, dövlət, nə dövlət, pul saman kimidir!... Hərçənd bir az yaşı çoxdur, amma bir yaxşı adamdır ki, beləsini çaraq ilə axtarsan tapa bilməzsən!” (4, s. 251).

Dövrün ziyalıları möşətdə az da olsa mövcud olan bu cür halları haqlı olaraq təqnid edirdilər. Lakin qızların yaşlı kişilərə əre verilməsi hallarını bütün xalqa aid etmək doğru deyil. Yaşlıların səhbətindən aydın olur ki, valideyn öz qızını sevdiyi oğlanдан ayırib varlı və yaşlı adama əre vermek istəkdə, bəzən elə toy günü iki sevən gənc qoşulub qaçardılar.

Qızbəyənmə adətindən sonra elçilik məqamı başlayır. Qız bəyənildikdən sonra qızın anasının ağızını arayırlar, yəni bu barədə ananın fikrini öyrənirlər. Sonra isə qızgilə elçiliyə gələcəkləri barədə xəber verildikdən sonra vaxtı təyin olunan gündə qız evinə elçi gedirlər.

Elçilik iki mərhələdən ibarətdir. Birincisi “söz alma”dır. Bəzən buna “ağız arama”, “hə alma” da deyirlər. C.Məmmədquluzadənin “Qız uşağı” felyetonunda təsvir olunur ki, əvvəl qızgilə üç qadın elçi gəlir. Bu, elçiliyin birinci mərhələsidir, yəni “hə alma”dır. Sonra yenə də qızgilə üç nəfər gəlir. Bu isə geniş elçilikdir.

Adətə görə tək-tək hallar müstəsna olmaqla, elçiliyə gələnlərə birinci dəfə razılıq vermirdilər. Amma qətiyyətlə yox da demirdilər. Elçilər bir neçə dəfə gedib-gəldikdən sonra razılıq verilirdi. Qız evi razi olsa belə, ilk elçilikdə razılıq verilmir. Xalqımıza xas olan bu adət qızın ucuz olmaması üçün idi. Qız evi razılığını bildirdikdən sonra oğlan evi böyük elçiliyə gedir. Elə “Qız uşağı” felyetonunda da qızgilə bir-iki dəfə elçi gəldikdən sonra razılıq verilir. Elçilik vaxtı aparılan şeylər ənənəvi olaraq Azərbaycanın digər bölgələrində “xatircəmlik”, Naxçıvan bölgəsində isə “bəlgə” adlanırdı. Ona görə də elçilərin apardığı şeylərin qızın ailəsində

qəbul olunması nikaha arxayıncılıq, xatircəmlik demək idi.

Adət-ənənələrimizə uyğun olaraq elçilikdən sonra “nişan” mərasimi keçirilirdi. Felyetonda yazılır: “Aydın olur ki, bu dəfə qızgilə oğlanın adamlarından bir neçəsi golir. Bir neçə gündən sonra qızı nişan götürirlər ... Gələn, gedən, girən, çıxan, çay, şirini, qənd, molla, qışqırıq, filan-filan” (10, s. 185). Göründüyü kimi qız evinin razılığı alınandan sonra qızı nişan götürülür.

Adətən “şirni” vaxtı tərəflərdən iki kişi kəllə qəndi çəkicilə sindirir, bir parçasını noğul-nabatla oğlan evinə qaytarmaq üçün saxlayırlar (8, s. 160). Təsvir olunan adət XX əsrin sonlarına qədər muxtar respublikanın bəzi kəndlərində mövcud olmuşdur. Nişan günü götürilən kəllə qənd yarı bölünərək oğlan evinə qaytarılması hər iki alənin mehriban, aralarındaki münasibətin səmimi olmasına mənəsını daşıyırırdı.

Elçiliklə bağlı bəzi məqamlar C.Məmmədquluzadənin “Doqquz yaşında” felyetonunda belə təsvir edilir: “Ay hacı, qadan almı... sabahı günü xəbər çıxdı ki, sən Mirməhəmmədin doqquz yaşında Səkinə adlı qızına elçi göndərmək istəyirsən” (10, s.114).

Ədibin “Danabaş kəndinin əhvalatları”nda “qızbəyənmə” adətinə rast gəlirik: “Xudayar bəy çoxdan Qasımlənin bacısını gözaltı eləmişdi” (9, s. 121).

C.Məmmədquluzadənin Anamın kitabı” əsərində təsvir edilən Zəhrabəyim ananın qızı Gülbaharı bir çox yerdən istəyirlər. Ana qızını kimə vermək barədə oğlanları ilə məsləhətləşmək istəyir. Bir yərə toplanıb məsləhətləşən ailənin ümumi rəyi belə olur ki, Gülbahar kimi sevirsə ona da getsin. Zəhrabəyimin böyük oğlu, ata əvəzi Rüstəm bəy anasına deyir: “Dəxi o əsrlər keçdi ki, qızı zornan istəmədiyi adama əre verirdilər. Ancaq yenə mən məsləhat görürəm ki, Gülbaharı Aslan bəyə verək” (9, s. 444).

Əsərin təhlilindən aydın olur ki, Gülbaharı zorla kiməsə vermək istəmirlər, amma böyük qardaş məsləhət görür ki, əgər bacısı razi olsa, onu Aslan bəyə versinlər. Lakin onu istəyən oğlanların heç birini sevməyən Gülbahar əre getmək istəmir. Göründüyü kimi, ədib bu əsərində qızın öz razılığı ilə əre getməsini açıqlayır və bununla bərabər, qızın əre verilməsində valideyn məsləhətinin əsas rol oynadığını qələmə alır. C.Məmmədquluzadə gənclərin ailə qurmasında saf məhəbbəti əsas götürmüdüdür.

Tarifizə tariximiz olan “Kitabi-Dədə Qorqud” dastanında evlənən igidlər qızları özləri seçir. Banuçiçək Beyrəyin beşikkəsmə yavuqlusu olmasına baxmayaraq, Beyrək onu görüb sınaşdıqdan sonra elçi göndərir. “Koroğlu” dastanında dəlilər sevdikləri qızları Çənlivelə götürür. Məhəbbət dastanlarında oğlana yuxuda buta verərmişlər, onlar da sevdikləri qızın dalınca ya uzaq ellərə gedər, ya dá ki, elə öz elindən-obasından sevdiyi qızı alardı. Bəzən, sevən gənclərin qarşısına çətinliklər çıxardı, lakin buna baxmayaraq həqiqi istək və məhəbbət qalib gələrdi.

C. Məmmədquluzadə ilə yanaşı, digər yazıçıların da əsərlərində xalqımızın toyla bağlı adətlərinin özünəməxsus çalarla səciyyələndiyini göstərmək olar. H.Sarabski nişanı adəti ilə əlaqədar olaraq “Köhnə Bakı” kitabında yazır: “...Qonaqlar yerbəyər olduqdan və ara bir qədər sakitləşdikdən sonra Kəbleyinin işarəsiylə çay verilordi. Xələf götürilən xonçaları evin ortasında açıb qəndləri doğramağa başlardı və boşablara qənddən, noğuldən, nabatdan qoyub paylaşıqdan sonra şirnini və kəllə qəndləri pəncərəyə yiğardılar. Gətirilən ağ duvaqla üzüyü üssuluca qızın dayısına verər, hamisi “müberək olsun” dedikdən sonra qələmkar süfrə ortalığa salınardı” (13, s. 90).

Şifahi xalq ədəbiyyatında qızla oğlan bir-birlərini sevib sözleşdikdən sonra qız oğlan evindən elçi gözləyir:

Ay gələr gün batana,  
Gedər əllər yatana.

Əgər məni sevirsən,

Elçi göndər anama.

Xalq arasında deyirlər ki, elçiye zaval olmaz. Qız sevən oğlan qızı elçi göndərir:

İynə sancdım divara,

Elçi göndərdim yara.

Elçiye zaval olmaz,

Özüm elçiymə yara (1, s. 58).

Topladığımız çöl-etnoqrafik məlumatlardan da aydın olur ki, elçilikdə sözalma və nişantaxma adətlərimiz öz qədimliyini qoruyub saxlamaqla günümüzə qədər gəlib çatmışdır. Ordubad şəhərində oğlan qızı görüb sevdikdən sonra oğlanın bacısı qızın fikrini öyrənir. Oğlanla qızın fikrləri qətiləş-dirilkdən sonra oğlanın valideynləri işdən xəbərdar olur, qız haqqında məlumat toplamağa başlayırlar. Qızın razılığı olduqda oğlanın ata-anası məsləhətləşir, iki kişi və iki qadın qız evinə elçiliyə gedirlər. Bir neçə dəfə gedib-göldikdən sonra qız evi razılığını bildirir və nişan günü təyin olunur. Ordubadda bu adətə "şirni içmək" deyilir. Nişanda qız evində Ordubad mətbəxinə aid olan şirniyyatlar bişirilir. Ordubadin bəzi kəndlərində "şirniçmə" də qız evinə ancaq kişilər gəlirlər. Qız evinə oğlan evindən kəllə qənd, şirniyyat, heyvan və qız üçün üzük və yaylıq aparırlar. Ordubadda qız evinə bir xonça və ya bir qab da limon aparırlar. Ağsaqqallardan biri xeyir-dua verdikdən sonra şirinçay içilir.

Şifahi xalq ədəbiyyatında da nişan günü süfrəyə şirniyyat və şərbətlər düzüldüyü göstərilir:

Bizdə olan gözəllər,

Bağ-bağçanı bəzərlər.

Nişan günü süfrəyə

Şirin şərbət düzərlər.

Nişan günü nişanlanan gənclərin xoşbəxt gələcəyi naminə süfrəyə müxtəlif cür şirniyyat düzülməsi xalqımızın mösiyatində qədim zamanlardan mövcud olmuşdur.

Nişantaxdından bir müddət sonra bəy yaxın dostları və qohumları ilə birlikdə qız evinə dəvət olunurdu. Nişandan sonra oğlan qızgilə gedə bilərdi. Bu deyilənlər C.Məmmədquluzadə yaradıcılığında öz əksini tapmışdır. Ədibin "Ölülər" əsərində diqqət edək: "İskəndər: Ay qız, Nazlı, muştuluğumu ver! Nişanlın gəldi" və yaxud "... Əyləş, əyləş bu saat gedib nişanlıni gətircəyəm ya-nına..." (9, s.397).

Adətə görə oğlanın qızın evinə gedib-gəlməsinə baxmayaraq, qız oğlanın evinə gedə bilməzdi. Müasir dövrümüzdə isə nişanlı qız nişanlılıq müddətində oğlanın evinə müyyəyen səbəblər olanda gedər. Məsələn, oğlanın anası təkdirsə, qız ev işlərində ona kömək məqsədi ilə onlara gedə bilərdi. Qız oğlanın yaxın qohumlarının toyunda da iştirak edə bilərdi.

Qədim adət-ənənələrimizə görə nişanlılıq müddətində əsas vəzifələrdən biri "qızə cehiz hazırlanması"dır. Azərbaycan ailəsində qızə hələ körpə yaşlarından cehiz yığmağa başlayırlar. Xalq arasında belə deyirlər ki, qızı olan ana qızı bəlkədə olarkən cehiz yığar. Cehizin hazırlanmasında yaxın qohumlar da köməklək göstərirler.

Böyük dramaturqun "Danabaş kəndinin əhvalatları" povestində Xudayar bəy arvadı Şərəfə deyir: "Dədən evindən mənə çoxlu dövlətlər getirmisən, bir az da şaxlan mənim üstümə. Nə deyirsin, sözün nədir..." (9, s. 82).

Epizoddan aydın olur ki, xalqımızın mösiyatində dərin kök salmış adətlərimizdən olan cehiz-qoşma ədibin bu əsərində özünü bürüzə verir və Xudayar bəyin sözlərindən aydın olur ki, onun arvadı Şərəf heç də əməlli-başlı cehiz göttirməmişdir.

Cehizqoşma adəti nəinki keçmiş zamanda, həmçinin müasir dövrümüzdə də var. Burada əsas məqsəd yeni evlənənlərə kömək etməkdir. Xalq arasında cehizqoşma ilə əlaqədar mahnilər

da yaranmışdır:

Nalça verərlər gəlinə,

Dolça verərlər gəlinə.

Bizim yerin adətidir,

Xalça verərlər gəlinə.

XX əsrin 60-cı illərinə qədər qızə cehiz olaraq ev ləvazimatları: lampə, güzgü, yorğan-döşək, xalça, palaz, qab-qacaq, qızın əl işləri olan tikmə corab və s. verərdilər. Bundan başqa, kənd yerlərində cehizlərin içərisində sandıq, stol, həmçinin təsərrüfat xarakterli əşyalar-oxlov, duvaq, heybə və s. olurdu.

Cöl-etnorqrafik məlumatlarından aydın olur ki, Naxçıvanın bəzi bölgələrində XX əsrin axırlarına kimi nişanlı qızların əksəriyyəti cehiz xalçalarını özləri yaxın rəfiqləri ilə birgə toxuyardılar.

Nişanlılıq müddətində müyyəyen hazırlıq başa çatdıqdan sonra oğlan tərəfi toyun vaxtını müyyənənləşdirmək və veriləcək başlıq haqqında məsləhətləşmək üçün bir neçə ağsaqqalla qızın evinə gedirdi. Ümumi razılışmadan sonra toya bir neçə gün qalmış nikah kəsmə (kəbin kəsmə) məsələsi həyata keçirilirdi. Kəbin kəsmək üçün hər iki tərəfdən iki ağsaqqal (şahid) mollanın yanına gedərdilər. El adətinə uyğun olaraq din xadimi (kəbin kəsən) kəbin haqqını deyir, kağıza da o qədər məbləğ yazılır. "Danabaş kəndinin əhvalatları" povestində Xudayar bəy qazının yanına gəlir ki, Zeynəbin kəbinin özünə kəsdirsin və ağızşirinliyi olaraq qaziya iki kəllə rus qəndi, yarımlı kirvənka də çay və 50 manat mehr haqqı verir. Sonra isə qazi Zeynəbin kəbinini kəsir Xudayar bəyə. "Daimi övrətliyə verdim Zeynəbi Xudayara 50 manat mehr üzərinə" (9, s. 99).

Yazıcıının "Doqquz yaşında", "Papaq", "Zeynəb" və s. felyetonlarında da bu adətə rast gəlirik. Əgər gələcəkdə ailədə boşanma halları olsa idi, onda qadının kəbin haqqını kişi ödəməli idi.

Qədim adətimizə görə, bir qayda olaraq toylar payızda edilərdi. İnsanlar çöl-tarla işlərini başa çatdırıldıqdan sonra toy edilərdi. Əgər ramazan və məhərrəmlik payız aylarına düşərsə, onda həmin aylarda toy edilməzdi. C.Məmmədquluzadənin "İdarədən" felyetonuna diqqət edək: "Sən əvvəlcə götür Məhərrəmlik qabağı toyları. Məlumdur ki, məhərrəm ayı daxil olan gündən səfər ayının axırına-dək şad olmaq və xeyir işə başlamaq caiz deyil. Hər kəsin bir xeyir işi olsa, gərək zillিচə ayının axırını kimi tamam eləsin ki, məhərrəm ayına keçməsin" (11, s.6-7). Həmçinin toy etmək üçün yaxını, cavani, qohumu vəfat etmiş ailələrdə mərhumun ili, yaşlı adamların qırxi çıxmamış mərhumun evinə gedib onun ailəsinə, yaxınlarına üzrxahlıq edir və "Quran" oxudurlar. Cavan qohumu önlər isə mərhumun ili çıxmamış toy eləməzdilər. Və yaxud toya bir neçə gün qalmış kimsə vəfat edərdi, toy sahibi gedib mərhumun qohumlarına başsağlığı verir, toy etməyə icazə istəyərdilər. Xalqımızın bu adətləri müasir dövrümüzdə də eyni tərzdə yerinə yetirilir.

Toy aila şənliklərinin ən yadda qalanı, geniş şəkildə qeyd olunma, evlənmə mərasiminin zirvəsidir. Xalq arasında toy dedikdə qızın oğlan evinə gəlin köçməsi məqsədi ilə həyata keçirilən adətlər, inamlar və onların yerinə yetirilməsi nəzərdə tutulur.

Toy səsi şahidlilik səsidi, iki gəncin qovuşmasını el-obaya, ətrafa çatdırın sədadır (8, s. 74). "Toy" şənliyini musiqi və rəqsler dəha da rəngarəng edir. C.Məmmədquluzadənin "Ölülər" əsərində Kərbəlayı Fatma xanım əri Hacı Həsənə deyir: "Hacı, sən bilirsən yazıq Saranı əre verəndə mən nə qədər niskil elədim ki, yazıq qızı toy Caldırmadıq. Sən dedin günahdi, mən də bir söz demədim" (9, s. 421).

Cəhalət girdabında bogulan Hacı Həsən Şeyx Nəsrullahın hüzurunda toy Caldırmagın günah olduğunu düşünür və Kərbəlayı Fatma xanımı deyir: "İndi elə o qalıb ki, Şeyxin hüzu-

runda evimizə bir toyu da gətirək” (9, s.421).

“Ölülər” əsərində qızının toyuna çalğıcların gəlməsini arzulayan Kərbəlayı Fatma xanım əri ilə səhbətində deyir: “... Məgər Hacı Ələkbərin qızını əra verəndə toy çaldırmadılar?... Bir ay bundan qabaq Hacı Baxşəli oğlunu evləndirdi; indi soruş gör oxuyub-çalan gətirmişdilər ya yox?... Mən demirəm ki, adam çağır, mən demirəm qonaqlıq elə, demirəm batman qazanlarını as, ancaq deyirəm ki, yasa-yas deyiblər, toya da toy” (9, s. 422).

Qeyd etmək lazımdır ki, Azərbaycanın ayrı-ayrı bölgələrində toya çağırma adəti də müxtəlidir. Bu adət Naxçıvan ərazisində “dəvət etmə”, “toya çağırma” kimi qeyd edilirdi. Qız toyuna qadınlar dəvət olunurdu. Etnoqrafik mənbələrdən aydın olur ki, oğlan toyuna camaati çox vaxt dəllək dəvət edirdi. Kiçik kəndlərdə dəllək boş meydanda və ya bir evin damına çıxar və ucadan car çəkərdi ki, ey kənd əhli, filan vaxt filankəsin oğlunun toyudur. Hami dəvət olunur (8, s.78). Böyük kəndlərdə qapılara gedib tək-tək ailələri toya dəvət edərdilər. Bəzi bölgələrdə toya dəvət olanların dalınca oğlan evi qırmızı, qız evi ağ alma göndərərdi. Günüümüzə qədər gəlib çatan “dalınca qırmızı alma yollamamış” ifadəsi də o anlamda başa düşürər.

Yaşlılarla sorğu zamanı qeyd edirlər ki, Naxçıvanın bəzi bölgələrində toya çağırma “nəvə” adlanırdı. Nəvə ev sahibi adından qapı-qapı gəzib camaati toya dəvət edən qadına deyildi. Nəvəni toy sahibi bu iş üçün tutardı. Nəvəni evlərdə çay və hədiyyələrlə qarşılayardılar, deyərdilər ki, filan qadın, arvad nəvəyə çıxıb.

Ədib, demək olar ki, toy məclisinin gedisi prosesində bütün adətləri açıqlayıb: toya adamların çağırılması, qonaqlıq edilməsi, adətimizə uyğun xörəklərin bisirilməsi və s. Əsərin təhlilindən aydın olur ki, keçmişdə də toyu olan oğlan və qız toy çaldırdılar.

Adətə görə, toydan bir neçə gün əvvəl yaxın qohumlar köməklik məqsədilə toy olan evə yiğışar, ev sahibinə köməklik edərdilər. Hacı Həsəngilə yiğışan qohumlar Fatma xanımdan təvəqqə edirlər ki, toyu çalğıclar gətirsindən. Əsərdə Kərbəlayı Fatma xanım əri Hacı Həsənə deyir: “Vallah, mənim işim yoxdur, mən heç zad bilmirəm. Odur öz qızları, Fizza xanım, Səkinə xanım, Gülcəhər xanım, Ümmigülsüm xanım-hamısı tökülbər gəlib, yapışıblar yaxamdan ki, gərək oxuyub-çalan gələ” (9, s. 431).

Toylarda çalğıcların olması, musiqi sədaları toyu daha da şənlikli edir. Hələ qədim dövrlərdən etibarən toylarda çalğıcların olması istər şifahi xalq ədəbiyyatında, istərsə də yazılı ədəbiyyatda öz əksini tapmışdır. Məsələn, bunu “Kitabi Dədə Qorqud” dastanının “Bayburanın oğlu Bamsı Beyrək boyu”nda da müşahidə etmək olar: “Beyrək qalxdı, qızların yanına getdi. Zurnaçıları qovdu, na-ğaraçıları qovdu... qızlar oturan otağa gəldi” (7, s. 61).

Göründüyü kimi, o dövrə də toy məclisində çalğıclar olardı və toyda qadın şənliyi kişilərlə birlikdə deyil, ayrılıqda keçirilərdi. Həmçinin toyda çalğıcların zurnaçılardan və nağaraçılardan ibarət olduğu aydınlaşır.

Ədibin “Ölülər” əsərinin təhlilindən aydın olur ki, mövhumatçı valideynlər övladlarının toyunda çalğıcların məclisə dəvət olunmasını günah hesab edirlər. Nişanın qoyulması, kəbinin kəsilməsi, toy tədarükün görülməsi, qonaqların toyu dəvət olunması, nəhayət, çalğıcların çağırılmasını belə C. Məmmədquluzadə “Toy” felyetonunda qələmə almışdır: “Bəli, nişan qoyuldu, kəbin kəsildi, toy tədarükü görüldü. Qonaqlar çağırıldı. Plov qazanları asıldı və cahil-cuhul xalamdan bixəber gedib çalğıcları gətirdilər. Gecəni yatıb səhər durub gördüm ki, xalam evində qiyamətdir, çalan, çağırən, oynayan, deyən-gülən”. Toyda el qaydasına əsasən milli yeməklər hazırlanardı. Aydın olur ki, toyda yeməklərimizin şahı olan plov bişirmək ulu keçmişimizdən bizi miras qalıb. Ümumiyyətlə, toylarda plov verilməsi adəti C. Məmmədquluzadə kimi bir çox yazıçıların əsərlərində qələmə alınır. Məsələn, H. Sarabski “Kohnə Bakı” əsərində yazar: “Qohum-əqraba qızları və qadınlarından başqa, məhəllənin cəmi gəlinlərini, qızlarını qız evinə toyu çağırardılar. Bir gün qabaq həyətdə böyük ocaqlar qurulub

qazanlar asıldır. 70 toyuq kəsildər... Arvadlar qollarını çırmalayıb plov bişirməklə məşğul olardılar” (13, s. 99).

Müsəir dövrümüzə xüsusən şadlıq saraylarında keçirilən toy məclisinin sonunda milli geyimlərdə olan rəqqaslar plov siniləri əllərində milli musiqi sədaları altında salona daxil olurlar, plov sinisinin üzərində şam yanır, ətrafı nur cilayırt. Plovu böylə gəlinin stoluna qoyduqdan sonra, bəydən bəxşisini alan rəqqas milli Azərbaycan rəqsini ifa edir. Nəsillərdən-nəsillər keçib gələn qədim toy adətimizən cılalanıb formalanması nəinki keçmişin adətlərinin unudulmaması, cinsi zamanda onların yeni forma alması xalqımızın zəngin mənəviyyata və yüksək mədəniyyətə malik olduğunu bir daha sübut edir.

C.Məmmədquluzadənin “Toy felyetonunu təhlil etdikdə aydın olur ki, XIX əsr Naxçıvan toy-larının əksəriyyətində toy qadın və kişi məclisindən ibarət olmuşdur. Qadın məclisini ən fəal qadın idarə edirdi. Əsərdə yazılır: “Xalamın böyük qızı toyun arvad hissəsini idarə edirdi. Kişi hissəsinə də məni təyin etdilər... Günorta hələ olmamışdı. Həyat-baca doldu adamnan və mən qonaqların qabağına çıxıb, sidqi-ürəkdən onları pişvaz edirdim və onlara “xoşgəldin” edirdim” (9, s. 348).

Qadın məclisində musiqi ilə yanaşı, “haxışta”ların da özünəməxsus yeri var. Haxıştalarda sevgi, məhəbbət, ailə-məişət münasibətləri əsas yer tutur. Xına gecəsi oğlan evindən qız evinə gələn qızlar 5-6 nəfərdən ibarət dəstə düzəldirlər. Dəstələr bir-birindən bir qədər aralı dururdular. Hər iki dəstənin özünün başçısı olurdu. Dəstə başçısı haxışta deyir, yerlərində sağa-sola hərkət edən qızlar çəpik çalırlar. Qızlar arasında nəqərəthi deyişmələr başlayır. Haxıştalalar qurtardıqdan sonra gəlinin bar-maqlarına və əllərinə xına yaxırdılar. Xına tabağına nəmər (pul) qoymaq adəti vardi.

Bəyin xinasını ayrı qabda qoyub göndəridilər. Gəlin xına qoyduqdan sonra isə məclisəkərilər xına qoyardılar. Xına şadlıq, sevinc rəmziidir. Keçmişdə adətə görə yaşı qadınlar, dul qadınlar, sevgililəri, yaxud nişanlısı uzaq ellərə gedənlər xına yaxmazdılar. Xına gecəsində qız evində cavanlar səhərə qədər yatmadılar. Kim yatsa idi, onu yorğan-döşəy tikərdilər. Çöl materiallarına əsaslanıb deyə bilərik ki, bu adət müasir dövrümüzə də Naxçıvan toylarında müşahidə olunur. Qeyd etmək lazımdır ki, “xına gecəsi”, xına ilə bağlı inamlar Naxçıvan toylarında xüsusi yer tutur. Xına çox qədim dövrlərdən etibarən Azərbaycan türklərində və digər türk xalqlarında şadlıq, sıxıntılarından, yasdən, çıxarma rəmziidir.

Qədim təsəvvürlərə görə, xına gecəsindən qadının səadəti başlayır. Xına yaxanlar təmiz qəlbli olmalı, pak duyğularla yaşamalıdır. Xınayaxdı gecəsində çox zaman qadın xanəndələr və çalğıclar da gətirilir. Naxçıvan bölgəsinin əksər ərazilərində indi də xinagecəsində çalğıclar olur.

Ümumiyyətlə, xına ilə bağlı adətlə Azərbaycan türkləri ilə yanaşı, digər türk xalqları arasında da geniş yayılıb. “Xinayaxma” ilə bağlı adət və inamlar Anadolunun hər tərəfində, xüsusən Şərqi Anadoluda geniş yayılmışdır (8, s. 90).

Toyun axırıcı günü qız evində “gəlinbəzəmə” adətinə eməl edilir. C.Məmmədquluzadənin “Qız uşağı” felyetonundə yazılır: “Axırda qohum-qardaşlardan bir-iki arvad xəlvəti yiğışır, qızı zornan tutub uzadırlar yərə, qasılarının tüklərindən bir neçəsinə qopardıb, qasılarına və gözlərinə bir az mürəkkəb sürtürər, yanaqlarına bir az gülkan qırmızı yaxırlar, alnına və üzünə bir az gec sürtürər, başının tüklərindən bir az kəsib tel qayırırlar, sonra qızı durğuzurlar ayağa, çıxardırlar küçəyə, qabağına bir ayna tuturlar və başlayırlar mızləməyə” (10, s. 185).

C.Məmmədquluzadə gəlinbəzəmə adətini satirik tənqid xatırın rixşəndəsayığı şəkildə təsvir etmişdir. Lakin bu təsvirin özü də təsdiq edir ki, məişətimizdə toyla bağlı gəlinbəzəmə adəti geniş yayılmışdır. Toyda gəlini bəzəmək adəti ilə yanaşı aşiq və sazəndələr tərəfindən gəlini vəsf edib təriflənməsi, günümüzə qədər gəlib çatmış qaynının gəlinin belini bağlaması və

s. adətlər də var.

Adətə görə, toyun axırıncı günü bəzək işini bilən, sayalı hesab edilən cavan gəlinlərdən biri gə-lini bəzəyir. Gəlini bəzəyən onun geyim və bəzəklərinə də diqqət yetirir. Bu adət indi daha da müasir-ləşib. Gəlini gözəllik salonlarında bəzəyirlər. Bu da gəlinin xarici görkəmini daha da cazibədar edir. Gəlin evdən çıxarkən onun qabağına ayna tuturlar. Ədibin "Qız usağı" hekayəsini təhlil edərkən bu adətin təsvir olunduğuunu şahidi oluruq. Adətən gəlinin qabağına ayna tutan qız evindən bir oğlan usağı olur. Gəlini oğlan evinə çatdırıldıqdan sonra oğlan evi ayna tutana bəxşis verməli və aynanı alma-lı id. El arasında bu aynaya "bəxt aynası" deyirlər. Ayna xalq arasında xoşbəxtlik rəmzi hesab olunur. Bəxt aynasının sınmazı yaxşı hal hesab olunmur. Bəxt aynasının oğlan uşağının tutması gələcəkdə do-ğulacaq uşaqların əsasən oğlan olması inamı ilə əlaqədardır.

C.Məmmədquluzadə yaradıcılığını araşdırarkən toyla bağlı adətlərimiz içərisində maraqlı bir məqama rast gəldik. Onun "Xatiratm" memuarının "Şadlıq namazı"nda yazılır: "... Dayıoglumun toyunda zifaf gecəsi, -yəni o gecə ki, dayım mərsiyəxan Hacı Molla Vəlini çağırıb mərsiyə oxutdurdu... Və elə ki, gəlin gəldi, camaaat dağıldı, qaldı qohum-qardaş, dayım evlənən oğlunu çağırıdı, köhnə Bəyəzəi aldı əlinə və oğluna başlıdı zifaf namazını təlim və məşq eləməyə" (12, s.25).

Əsərin təhlilindən aydın olur ki, toyu olan oğlan zifaf gecəsində "Şadlıq namazı"nı qılmalı, sonra isə gəlin olduğu otağa keçməli idi. Mirzə Cəlil bu səhnəni belə təsvir edir: "Və elə ki, qalan adamlar da dağıldı. Evlənən dayım oğlu dəstəməz aldı, müvafiqi-qaidə haman namazı qıldı, duanı oxudu və durdu ayağa, təsbeh çevirə-çevirə və ağızında dua və sənə vird edə edə getdi təzə ərusunun yanına" (12, s. 26 ).

C.Məmmədquluzadə ilə yanaşı Ə.Cəfərzadənin "Eldən-elə" əsərində də şadlıq namazı haqqında maraqlı məlumatə rast gəlirik. Əsərdə yazılır: "İlk zifaf gecəsində Axund İsgəndər gəlini gərdəkdə qoyub qiraotlə və ucadan...namaz qıldı. Sonra da rəhəlin qənşərində diz üstə çöküb bir surə Quran tilavət etdi" (3, s. 10).

Hər iki əsərin təhlilindən aydın görünür ki, bu cür namazları qılmaqdə əsas məqsəd insanın təkcə dar gündündə deyil, həmçinin sevincli günlərində də yaradarı yadına salmasıdır.

Adətən toyun səhəri günü Naxçıvan toylarında "duvaqqapma" adəti var idi. Həmin gün gəlini gətirib bir stolda oturdar, qucağına bir oğlan uşağı qoyardılar, stolun altına yanan çıraq qoyub başına qırmızı örپək salardılar. Stolun yanına qabda su qoyardılar. Sonra oxuya-oxuya bar ağaçından qoparılmış balaca budağının ucu ilə yaylığın ucunu yavaş-yavaş qatlayar. Hər qatlaşdırıqda çubuğun ucunu suya vurardılar. Bu mərasim adətən gəlinin qayınanana-ana, qayınatanı-ata, qayını-qardaş, baldızı-baci kimi qəbul etmək anlamını verirdi. Mərasim başa çatıqdan sonra bir oğlan uşağı gəlinin başından örپəyi götürüb qaçar və bəyin anası hədiyyə verib örپəyi alardı. Bu adət müxtələr respublikanən bəzi bölgələrində indi də yaşayır.

Deyilənlərdən belə bir nəticəyə gəlmək olar ki, Azərbaycan ailə məişətində nəsildən-nəsilə keçərək günümüzə qədər gəlib çıxan adətlərimiz içərisində toy mərasimləri müxtəlif tarixi şəraitdə müəyyən dəyişikliklərə məruz qalsa da, tarixin tələtümülarından keçərək xalqımızın zəngin və rəngarəng mənəvi mədəniyyət tarixinin qızıl fonduna daxil olmuşdur.

Beləliklə, müqayisəli araşdırımlar nəticəsində aydın olur ki, Azərbaycan toyu öz dolğun məzmunu, toyun gedişində icra edilən bir sıra ənənəvi xalq mərasimlərinin və qədim ayinlərinin müxtəlifliyi ilə məişətimizin çox zəngin adətlərə malik olduğunu sübut edir. Daha doğrusu, Azərbay-can toy mərasimi iibrətli bir həyat məktəbidir. Burada xalqın dünyabaxışı, həyata münasibəti, onun mənəvi varlığı özünü açıq-aydın bürüzə verir.

Əgər XIX əsrin sonu, XX əsrin əvvəllerində Naxçıvanın ailə-məişəti, xüsusən də toyla bağlı adətlərimizi müasir toy adətlərimizlə müqayisə etsək onda xalqımızın nə qədər inkişaf

posesi keçdiyinin şahidi olarıq. İlk növbədə onu qeyd edə bilərik ki, toyla bağlı bəzi qədim adət-ənənələrmiz daha da inkişaf edib, müasirləşib. Artıq XIX əsrin sonu, XX əsrin əvvəllərində C.Məmmədquluzadə və onun müasirlərini düşündürən qızların kiçik yaşlarında ərə verilməsi halları demək olar ki, aradan qaldırılıb. Qızların müəyyən yaşa çatıqdan sonra ərə getmələri dövlətimizin əsas qanunu olan Azərbaycan Respublikasının Konstitusiyasının müəyyən maddələrində öz əksini tapıb. İndi qızlarımız ərə gedib ailə qurmaqdə tam sərbəstdirlər, onlara heç kim zor edə bilməz. Respublikamızın hər bölgəsində qızlar və oğlanlar birgə təhsil almaq hüququna malikdirlər. Artıq qadınlarımızın əksəriyyəti ali təhsilli, müxtəlif ixtisas sahibidirlər və onlar idarə və müəssisələrdə, təsərrüfatın aparıcı sahələrində kişilərlə ciyin-ciyinə çalışırlar. Lakin bütün bu müsbət cəhətlərlə yanaşı, toy adətlərimizdə müəyyən mənfi hallara da rast gəlmək olar. Bu münasibətlə T.Hacıyev yazır: "Xalqımızın zəngin və qədim tarixi ənənələr ilə öyünməyə haqqı var. Lakin toylarda və mərasimlərdə o qədər israfçılığı yol verilir ki, bunun mahiyyətini heç anlaya bilmirəm (5). Müəllif bù cür israfçılığı aradan qaldırmağın zorurılığını bildirməklə bərabər əsrlərdən bəri göz bəbəyi kimi qorunub saxlanan mərasimlərimizin biza miras qaldığını söyləyir.

İnkaredilməz faktdır ki, bəşər sivilizasiyasının qədim məskənlərindən sayılan qədim Naxçıvan torpağı və bu torpağın əbədi sakinləri olan oğuz türkləri zəngin milli-mənəvi irsə malikdir. Milli-mənəvi irsimiz bizim həyatımızın, tariximizin bir parçası, mədəniyyətimizin təntənəsidir. Toy adətlərimiz mənəvi mədəniyyətimizin bariz nümunəsidir. Milli-mənəvi dəyərlərimizi istər yazılı ədəbiyyatdan, istərsədə xalq arasında toplayaraq ortaya qoymalı və sübut etməliyik ki, biz qədim mədəniyyətə və milli-mənəvi sərvətə malik bir xalqıq.

## ƏDƏBİYYAT

1. Azərbaycan şifahi xalq ədəbiyyatı antologiyası. Bakı: Çəşioğlu, 2004, 576 s
2. Aşıq Ələsgər. Əsərləri. Bakı: Şərq-Qərb, 2004, 400 s.
3. Cəfərzadə Ə. Eldən-elə. Bakı: Şərq-Qərb, 384 s.
4. Hacıbəyli Ü. Seçilmiş əsərləri: 2 cilddə, I c., Bakı: Şərq-Qərb, 2004, 404 s.
5. Hacıyev T. Toy mərasimlərimiz necə keçirilir? «Azad Azərbaycan» qəz., Bakı, 2007, 17 oktyabr
6. Hüseynov Ə. Sənət yanğısı. Bakı: Yaziçi, 1979, 456 s.
7. Kitabi-Dədə Qorqud. Bakı: Çəşioğlu, 2004, 114 s.
8. Qədirzadə H.Q. Ailə və məişətlə bağlı adətlər, inamlar, etnogenetik əlaqələr. Bakı: Elm, 2003, 368 s.
9. Məmmədquluzadə C. Əsərləri: 4 cilddə, I c., Bakı: Öndər, 2004, 583 s.
10. Məmmədquluzadə C. Əsərləri: 4 cilddə, II c., Bakı: Öndər, 2004, 548 s.
11. Məmmədquluzadə C. Əsərləri: 4 cilddə, III c., Bakı: Öndər, 2004, 480 s.
12. Məmmədquluzadə C. Əsərləri: 4 cilddə, IV c., Bakı: Öndər, 2004, 576 s.
13. Sarabski H. Köhnə Bakı. Bakı: Şərq-Qərb, 2006, 143 s.

\*AMEA Naxçıvan Bölümü  
tarix üzrə fəlsəfə doktoru  
e-mail: aytəkin1962@mail.ru

Aytekin Gahramanova

## OUR NATIONAL AND SPIRITUAL VALUE IN JALIL MAMMADGULUZADE'S CREATIVITY- WEDDING TRADITIONS

The article provides the wedding customs in the early 19 th and 20 th centuries in the creativity by J.Mammadguluzade and a certain conclusion has been reached with comparative analysis. Since the creativity of Mammadguluzade is the main research object, all the works related to the wedding traditions were analyzed and based on theoretical basis. The article has provided an example of Huseyn Sarabski, Aziza Casarzadeh, The Book of Dada Gorgud, oral folk literature and other sources and referred to ethnographer H.Q.Kadirzada, T.Babaev.

**Keywords:** *Embassy, sound somebody out, ask in marriage, liking of girl, matchmaking, engagement*

Айтекин Гахраманова

## НАЦИОНАЛЬНО-ДУХОВНЫЕ ЦЕННОСТИ - СВАДЕБНЫЕ ТРАДИЦИИ В ТВОРЧЕСТВЕ ДЖАЛИЛА МАМЕДКУЛИЗАДЕ

В статье были рассмотрены свадебные традиции как письменные источники в творчестве Дж. Мамедгулизаде в начале XIX - XX века, сделаны сравнительные анализы и получены определенные результаты. Поскольку основным объектом исследования являлось творчество Дж. Мамедгулизаде, все произведения, относящиеся к свадебным обычаям, были проанализированы, основываясь на теоретические основы. В статье опираясь на этнографа Х.Г. Гадирзаде и Т.Бабаева, были приведены примеры из Гусейна Сарабского, Азизы Джагарзаде, легенд Китаби-Деде Горгуда, устной народной литературы и других источников.

**Ключевые слова:** *Сватовство, узнавание мнения, помолвка, сватание, обручение.*

(AMEA-nin həqiqi üzvü Muxtar İmanov tərəfindən təqdim edilmişdir)

Daxilolma: *İlkin variant 21.06.2019  
Son variant 23.09.2019*